



■ Rəsul Murovdağı

## GÜNBAXAN GÜNEŞ GÖZLƏYİR

Güneş ümidi, güneş hayatı, güneş məhəbbət, Bu eşq ilə ay səmadan ulduz yiğacaq. Qara qəlbin ümidi yeri qaralar, Atam, Güneş ömrün gecəsində güneş doğacaq.

Ay gizlənəsə, lal gecədə qorxub dayanma, Tut yönünü tez addımla it hürən yana. Ümid zülmət gecələrdə gecələməsə.., Sonu işiq, o işiqda can gələr cana.

Ağlamaq bir acizlikdi, söz sərrafi ol, Arzun ölür göz yaşına gelib çatısa. Güneş yanın üzəyində şair dəfn edər, Gecələrin qucağında səbr yatısa.

Şair ömrü indi küskün günəbaxandı, Fitnə-fəsad artıb deyə barın gizləyir. Goy üzündə qara bulud güneşi örtür, Yer üzündə günəbaxan güneş gözləyir

## DİLİM QURUSUN

Qarğışım tutacaq özümü bir gün, Sözün bir başını dəlim qurusun. Arzum külə dönür, ağlım azalır, Küləkdə sərirəm, külüm qurusun.

Vətənin hey qara xəbəri gəlir. Dostlarım hayıma ötəri gəlir. Hələ bu ağırdan betəri gəlir... - deyəndə, deyirəm dilim qurusun.

Rəsulam, başıma dünya dar olur, Yorğanım, döşəyim mənə qor olur. Nə elin dərdinə gözüm kor olur, Nə yaza bilirəm, əlim qurusun.

## UTANDIM

Yatanları oyatmadı qələmim, Ah çəkdikcə qəhərimdən utandım. Gecələri sirdəş seçdim özümə, Sızıldayan səhərimdən utandım.

Deli ağrıım ümidi qəddədi. Sözlərimin canı bax bu bəndədi... Azığın "ədəb" pulun yoxsa "yat" dedi.., Ədəbiyyat... meh(i)rimdən utandım...

Yazdım körpə həsrətimi bürkülü.., Günəş gəzən xəyalımı mürgülü.... Şeir gördüm şeirimin vergülü, Şeir gördüm şeirimdən utandım.

## ÖMÜR YOLU

Gözüm "yol çekəndən" yollar yorulur, Yollar yol arzdan qoparır məni. Yolar yol eyləyir yol\_xəyalımdan, Yollar ağırlara aparır məni.

Özümdən özümə uzaqdan uzaq, Özümdən özümə yaxındı yollar. Özümdən özümə yollar mürgülü, Mürgülü gözümüzə "yaxındı" yollar.

Əvvəlin axıra qoludur, qolu, Yollar yorulanda qoldan düşürsən... Yollar məhəbbətin ömrə payıdı, Ömr yixılanda yoldan düşürsən.

Yarada bildinsə, şeir də yoldu, Yolların özündü söz ünə getmək. İlahi, yoluna, izinə şükür, özündən getməkmış özünə getmək.

## MƏKTƏB QAPISI

"Deli şeytan" silkələdi, Laxladı məktəb qapısı. Taxtası "taxt" a düzüldü, "Cağ"ıladı məktəb qapısı.

Ümid gedir ilmə-ilmə, Canım, di gəl yaşa, ölmə. Gelmə, körpə quzum, gelmə, Bağlıdı məktəb qapısı.

Sevincimi düyüb getdi, Qamətimi əyib getdi, Balam köhnə geyib getdi, Ağladı məktəb qapısı.

Nələr yazım şanlı-şanlı, Rəsul cansız, qapı canlı. Xatirəsin qanlı-qanlı, Saxladı məktəb qapısı.

## DURNA KÖCÜ

Başını qaldırır ağrılar yenə, Bu qismət, bu tale yazılarımdı.

Bir səs eşidirəm könlümüşüür, Sanki qaqıldıshan arzularımızdı.

Bu səs əziz idi bir zaman mənə, Xəyallar qoynunda itib batırdım. Həvəslə gözləyib durna köçünü, Gecə də yuxuma haram qatırdım.

Qiymırdım dağıla durna qatarı, Daşına qaçırdım daş çevirənin. Ağlıma şübhəyle baxırdı çoxu, Dilində söz idim naşı çevreñin.

İsterdim qoşulam durna köçünə, Öyrənəm bir azca səbri, dözmü. Süzəm səmaların dərinliyiyle, Bəlkə, uzaqlarda tapam özümü.

Arzum yol gedirdi durna köçülə, Yaman teləsirdim tez qayıdalar. Bir az böyüyərem o vaxta qəder - deyib düşünürdüm belə qaydalar.

Dərdlə köçürdürüb bu köçü indi, Qorxuram bir az da yaşa dolaram. Qorxuram durnalar qayıdan zaman, Artəq bu dünyadan köçmüş olaram.

Mən boşu-boşuna nələr yazmışam, Qiş olub, ömrümün yazı köçüymüş. Yaş ötüb, sevincim dügün düşübdü, Sən demə ömrümün özü köçüymüş.

## VƏFASIZ

Geri dən, nəzər sal keçən günlərə, Bir ağaç altıydı görüş yerimiz. Birimizin od olub kürlük edəndə, Tez suya dönərdik orda birimiz.

Hər gecə yanına qaçardın onda, Əllərim gəzərdi höruklerində. Qolların boynumda dügün düşərdi, Məni buraxmazdı höruklerin də.

İkimiz bir yerdə əhd eyləmişdik, Adını yazmışdım bar ağacına. Demişdik: - kim eşqinə xain çıxdısa, Dönsün qoy bu ağaç dar ağacına.

Bilmirəm, üreyin necə geldi ki, Sevgi yolumuza daş qoydun axı!. Sənə güzgü olan gözləri indi, Gecə də, gündüz də yaş qoydun axı.

Nə ağaç, nə də sən vəfali oldun, Arzular bir balta səsində itdi. O ağaç qurudu günün birində, Sənintək kiminsə evin isitdi.